

## Sevinc Razim qızı Məmmədova

## G HAUPTMANNIN DRAMATURGIYASINDA YABANCI OBRAZI

Görkəmlı alman dramaturqu Gerhart Hauptmannın naturalizm və simvolizm, neoromantizm kimi bədi cərəyanları, eləcə də özünün yaradıcılıq kasfları canına hopdurmış əsərləri üçün ekspresionizmin birtərəfi yanaşma tərzi, hədəsən gərginliyi, bəzi məqamlarda qeyri-səmimiyyəti yad görünür. Lakin struktur fərqliliyinə rəğmən həyatın mexaniklaşdırılmasına, mühərabələrə, başlı münasibətlərin görənləşməsinə qarşı etiraz motivlarının təqdimi baxımından dramaturqun əsərləri müəyyən mənənədə bu istiqamətə uyğunlaşır. G.Hauptmann tarixin möhtəşəm qüvvələri ilə üzəşən şəxsiyyət olmuşdur və ədibin müxtəlif illərdə bu massələyə müxtəlif yonşurdan yanaşlığı müşahidə olunur. I Dünya Mühəribəsindən sonra illərdə yazdığı "Maçnus Harbe" (1915), "Ağ xilaskar" (1917), "Veland" (1923), "Herbert Engelmann" (1924), "Doroteya Angermann" (1925), "Günbatmadan öncə" (1931) və s. kimi dram əsərləri dramaturqun yaradıcılıq metodundada yeni cəhətlərin meydana çıxmamasını təsdiqləyir. "Herbert Engelmann" dramında hərəkətin inkişafının müəyyənləşdirən sosial konfliktin, ümumiləşdirilmə tipik xarakterlərin təsviri ilə müasir Almaniya tarixinin yeni şəhifəsi fonunda yeni sonnətkar yaradıcılığı nümayiş etdirirəyə nail olmuşdur. 1923-1924-cü illər Almaniya tarixinin kəskin dönüs illəri sayılır. 1918-ci ildən başlayaraq 1923-cü ilə qədər baş verən böyük tərxi hadisələr, Versal müqaviləsinin bağlanması (1919), Noyabri inqilabı və onun qoddarlıqla yarılması (1918), kiçik zaman kəsiyində faaliyyət göstərmiş Bavariya sovet respublikası (1919), Vaymar respublikasının yaranması (1918), Rur münaqişəsi (1923) kimi böyük içtimai-siyasi hadisələr artıq gerida qalmış. 1923-cü ildən başlayaraq ölkə siyasi və iqtisadi həyatında nisbi sabitlik dövründə qədəm qoymuşdu. Bu ərzəfdə alman incəsanəti da özünün mürsəkkəb keçid dövrünü yaşayırdı. G.Hauptmann Avropa ədəbiyyatında dünyani parçalamaşmış mühərabənin sonrakı illərdəki ziddiyətlərin real mənzərsini yaradı bilən illər ədiblərdən sayılır. Mühərabənin bitməsindən bir-neçə il sonra o, bu bələnin insan mənəviyyatına vurduğu zərbələri çox dəqiqliklə göstərə bilmişdi. "Herbert Engelmann" pyesinin veteran qəhrəmanı mühərabədən sonra vətəni Almaniyada özüne yer tapa bilməyən, artıq adama çevrilmiş bir şəxs kimi təqdim olunur. Bu gençin xəstəliyi tətbiq olunduğunda təsadüfişən adam öldürməsi və bununla məxfi polisin təqiblərinə məruz qalması dramın zahiri konfliktidir, dramaturqun əsas məqsədi nəzərləri digər massələyə; dövlətin qeyri-insanı rəftəri ilə yüksək insani keyfiyyətlərə malik bir vətəndəsinin bütün həyatını mahv etməsinə yönəltmək idi. Herbertin normal həyata qoşulmasına imkan verilməsini təsvir etməklə, ətrafinə diliyələ belə adamları "yabançı" adlandırmışaq. G.Hauptmann E.Henmenyeydən "Günoş də qıxdı" (1926), "Olvida silah" (1929), E.M.Remarkdan "Qərb cəbhəsində yenilik yoxdur" (1929), R.Oldingtondan "Qohrmanın ölümü" (1929) əvvəl "ittirilmiş nəsil" problemini dramaturgiyada işıqlandırduğunu söyləmək olar. Ədib Hebertin diliyələ mühərabə iştirakçılarını "cismən və ruhen çökdürtüldükdən sonra yaşamağa təhküm olunmuşlar" adlandırı. "Herbert Engelmann"da mühərabənin bütün mənənlərdə sikət etdiyi insanın obrazı, mühərabədən mağlub çıxmış Almaniyadan xəotik mənzərsi təsvir olunursa, "Doroteya Angermann"pyesində Hauptmann problemi globallaşdırır, yalnız Almaniyadan deyil, bütün dünyadan, başçılıyət mühərabələrdə uduzmuş simasını göstərməyə çalışır.

Yazıcıının Birinci Dünya Mühəribəsi dövründə və ondan sonra illərdə pyesləri içərisində dörənliyi və problematikasının həcmi ilə maraqlı doğuran əsərlərdən biri də "Ağ xilaskar" (1917) pyesidir. Əsərdə qaldırılan fəlsəfi-əxlaqi problem tarixi materiala istinadən qələmə alınmışdır, pyesin süjeti XVI əsrde İspaniya müstəmləkəçilərinin Amerikanın atşək qabiləsinə əsərətə almasını əhatə edir. Xristian dinli ispanların Mərkəzi Amerikada yenidivi işğalçılıq siyasetini müəllif ən qaba şəkildə insanlığın mənəvi normalarının pozulması aktı kimi təsvir edir. Özləri ilə bu yerlərə çarmıxa çəkmək, əzab vermək, kimil işkəncə üsulları, qılınc kimi mühərabə atləti gətirmiş işğalçıların xristianlıq etikası ilə bir araya siğməyan hərəkətləri əslində dinin aşağılanması kimi təqnid olunur. Eyni zamanda əsərdə xristian dinində doqmatizmin, fanatizmin öna çıxarılması ilə G.Hauptmann XX əsrin əvvəllerində çox aktual olan dindarlıq və qeyri-dindarlıq problemini də işıqlandırmış imkanı qazanmışdı. Məsələ ondadır ki, həmin dövrlərdə Fridrix Nitsşenin (1844-1900) dini siyasetinin, xristian rəhbərliyinin üzərinə nisbi bir şübhə kölgəsi salmaqdə olan fəlsəfi nəzəriyyələri bütün Avropana, xüsusilə vətəni Almaniyada çox geniş yayılmış və böyük əks-səda doğmuşdu. Filosof misfopoetik ifadə tərzi ilə implisit şəkildə mədəniyyətin beşiyi sayılan Şərqi üz tutmayıçı, insanların intibahı namına yenidən Şərqi qədim bədii-fəlsəfi fikir tarixinə diqqət ayırmayı tövli edirdi. 1900-cü ildə Nitsşenin ölümündən sonra bəzi ardıcılları bir çox məsələlərdə onun fikirlərinə interpretativ yanaşmaqla əsl mahiyətindən xeyli uzaqlaşdırılsalar da, F.Nitsşenin nəzəri tezisləri uzun müddət Almaniyadan içtimai-siyasi, sosial mühitində öz aparıcı mövqeyini qoruyub saxlamışdı.

G.Hauptmannın yaradıcılıq yolu izlədikdə onun yaradıcılığının müümüm dövründə F.Nitsşen fəlsəfəsinin təsiri altında olduğu nəzərə çarpır. F.Nitsşenin insan haqqında nəzəriyyəsi meydana gəldiyi dövrdən uzun bir zaman ərzində Avropanın fəlsəfi düşüncəsində yeni zəka işığı kimi bir çox sanət xadimlarına, o cümlədən G.Hauptmannın böyük təsir göstərmiş, yaradıcılığın ziddiyətli görünən cəhətləri ilə yanaşı zəngin poetik vüsət, Şərqi müdürüklünün obrazlı ifadələri kimi özəl keyfiyyətlər bəxş etmişdir. "Ağ xilaskar"da F.Nitsşenin "mavi gözlü, ağ dərili, san saçı ali insan" (Übermensch) fərziyyəsinin işğalçıların simasında iflasa uğradığı (Adolf Hitler bu ideyanı ali irq kimi dəyərləndirmişdi) dövrlərdə Nitsşenin "Fövgəlbəşər" (Übermensch) haqqında fikirlərinə polemik etiraz səslendirməsinə rəğmən, yazıcıının dramaturji əsərinin forma və məzmun baxımından məhz "Zərdüst belə deyirdi: Hami və hec kim üçün kitab" ("Also sprach Zarathustra: Ein Buch für Alle und Keinen") (1883-1885) əsərinin təsiri altında olduğu özünü biruza verir. Realist dramaturqun əsərlərində naturalizm, romantizm, simvolizm elementlərinin sinkretik birlili, mənənə tənha, cəmiyyətin fəvqündə dayanan filosof qəhrəman problemi, məramın diskussion təqdimati, bəzi məqamlarda məntiqi ardıcılığın məntiqdən kanar yekunu, taleyə fatalist münasibət, dramaturji "Günəş dövriyyəsi", çoxşanlı simvolika kimi sonnətkarlıq prinsiplərinin formallaşmasında F.Nitsşenin dünya ədəbiyyatının en

məhtəşəm nümunələrindən sayılan bu şah asırı əhəmiyyətli rol oynamışdır. Əsər belə başlayır:

“Otuz yaşın tamamında Zərdüst yurd-yuvasını tərk edib, dağlara çəkildi. Düz on il ruhu ilə tekbotak qalib çilə doldurdu. Axır ki, qolbində dönüş oldu. Bir sabah ertə günəş dağın gərdərinə sancılarkən Zərdüst üzünü ona tutub dedi:

“Ey həşəmtli bürç, əgər nurlandırmalı bir şey olmasa, sənin nə dəyərin olardı? Düz on il sərasət bu ənginlikdəki mağaradan işğini əsirgəmedin. Mən olmasaydım, mənim qartalım, ilanım olmasayı, bu yol səni bezdirirdi. Amma biz hər səhər sənin pişvazına çıxır, səni salamlayırdıq. Kim bilir, bəlkə sənin yorğunluğunu çıxarılmışq. Bax indi de mən öz müdrikiyimden bezmışəm. Bu saat mənim qədərindən artıq bal yığın arulara bənzərmişim var. Mənə açılan əllər ehtiyac duyur, sərvətimi böyükşürmək istəydim. Biliklərimi təxəcət etmək istəyirdim, adamlar arasında bütün fərqlər silinsin, bütün sədələr üçülüb dağılsın. Bunun üçün mən də sənin kimi qıruba emməliyim. Ulu bürcüm, necə ki son axşamlar yeraltı aləmi nurlandırmak üçün dənizlərin arxasına çəkilirsən, adamlar arasına enmək istiyəm.” (2, s.3)

F.Nitsşenin fəlsəfi nazariyyəsinin meydana gəldiyi dövrdən bu günüümüza qədər müxtəlif aspektli yozumlar əsasında şorhlərə bəlkə də subyekti görünəcək bir şərh də əlavə etmək olar; mülliif, “Zərdüst belə deyirdi” əsərində sakral simvolikanın dili ilə dünyanın dairəvi zaman gərdişində əşəriyyətin yasadığı dünyaya töbii əlaqələrinin ilkın variantının bərpası şərtiylə yaşam harmoniyasına nail ola bilər fikrini irali sürür. F.Nitsşenin zəngin metaforalar, mifoloji simvollarla qələmə alınmış əsərində Avropa oxucusunda ekzotik görünüşü, qarib davranışı ilə maraq yaradan Zərdüst, səmavi kitablırlarda adları keçən Tanrı elçilərinin ümumişdirilmiş obrazıdır. Yaşamın bütün hikmətlərini məməmsəmis İnsandır. Canlı məxlüklərin yaşam tarzı üçün nümunə göstərməli olduğu Günsün dövriyyəsi, həm də hayatın daimiliyinin, zamanın tekrarlanmasının, hər dəfə qaranlıqla, gecələr dövründə başa vurub yeni sabahla, yeni tarixlə golən yeni həyat mərhələsinin simvoludur. Bu əsərdə F.Nitsşə bir inca məqamı da simvolik cəlarda nəzərə çatdırır; Zərdüst digər tərəfdən bir çox xalqların mifoloji anlamında həyatın, mövcudluğun, Günsən hərəkətinin başlangıcını rəmzləşdirən Şərqə mənsubdur. Zərdüslilikdə Günsə yüksək Tanrılarının-Ahuranzədanın obrazıdır. Tanrı-Günsən qırub yeri isə Qərbdir. Qorb əsərdə Avropanın simvolik obrazıdır. Mülliif müyyəyen mənənda Qəribi “şəqlişəndirilməl”, maariflənməli, “Şərqdə toplamış müdriklik nektarı”na, Şərqli müdrikə ehtiyacı olan əzəzi olaraq dəyişənləndirir. “Düz otuz yaşın tamamında Zərdüst yurd-yuvasını tərk edib dağlara çəkildi”- Otuz yaşına dolmuş insan dünya xalqlarının əksarıyyətinin etik-psixoloji stiūr qatunda müvafiq fiziki və əqli təkamül mərhələlərini keçərk kamillik dövründə qədəm qoymuş şəxsiyyət hesab olunur, bu yaşıdan etibarən (Buddha, Davud, Musa, İsa, Məhəmməd peyğəmbərlərin ilahi tomasa hazırlıq dövrü) ali şüura, özünüdək yetkinliyinə doğru irəliləyişin istiqaməti müyyənənədir. Dağ mifoloji obraz kimi Yerlə Göyü birləşdirən vasitə, həm də Həyat Ağacını və onun digər ekş istiqaməti variantının simvolu hesab olunur. “Dağ, təpə, dağın zirvəsi meditasiya, mənəvi təkamül, müqəddəslərin birliliyi ideyası ilə bağlıdır” (5, s.122).

10-u (10 il) əhətə edən hər bir rəqəm həm də məişətə bağlı olan dərin ezoterik mahiyyətə malikdir, konkret olaraq: 1-ilkinliyin, başlangıçın, Yaradınan, 2-vahidin bütünlüğünün, tarazlığın, ziddiyyətin, əksliyin, cütlüyüin, 3-artının, yaradıcı qüvvənin, yeniliyin, irali hərəkətin, sintezin, 4-statik bütövlüyüin, ilahi saflasının, dünyanın dörd tərəfinin, dörd fəslin, 5-meditasıyanın, inancın, xristianlıqla insanın, aktiv vəziyyətin, məhəbbətin, sağlamlığın, 6-ittişaqın, tarazlığın, kainatın altı istiqamətinin, 7-Səmanın və ruhun (3 rəqəmi). Yerin və cismin (4 rəqəmi) vəhdətinin, insanın məstik töbətinin, 8-harmoniyanın, ilahi ədalətin, Həyat Ağacı sonsuzluğunun, 9-tamlığın, başlangıç və sonun, ölməz materiyalın, üfiqin, okeanın, 10-qabiliyyətin, qüdrətin, tamin, bacarığın, inamin, insan “Mən”inin, alılıyin, kosmik kamilliyin rəmziidir. Zamanın müyyənənələşdiriyi yetkinlik mərhələlərini başa vurub öz “Mən”ini dərk edən Günsə üz tutan İnsan (Zərdüst), “əgər məni, mənim ilanımı, qartalımı nurlandırmasdın, sənin işığının da bir mənəsi olmaz”-deyir. Qartal və ilan insanla birlikdə Həyat Ağacının içərəqəsinin; qartalın təmsil etdiyi səmannın, insanın təmsil etdiyi yerin, ilanın təmsil etdiyi yeraltı dünyasının simvollarından ki, hər bir yaşam təbəqəsi Günsün dövriyyəsi ilə həyat sıklını tamamlayır. Artıq bütün kosmik kamillikləri özündə cəmləmiş mikrokosm-insan, müdrikliyin hamı ilə bölmək istəyən fəvqələşəkdir, peyğəmbərdir və o, nektar toplamış bal arısı kimi (bal arısı “xristian simvolizmində, xüsusilə roman dövründə çalışqanlığın və bolaglılı nitiq simvolu olmuşdur” (3, s. 360) həmcinslərinə o qədər müdriklik vermək istəyir ki, insanlar arasında fərqlər, təbəqələr götürülsün, insanlar hamisə eyni dərəcədə yüksək biliyə malik olurlar. F.Nitsşenin fikrincə, makrokosmın və mikrokosmın hər birinin öz daxilində bütövlüyü yaradan üzviər tənümü yaşam nəminə bir-birinə yardım göstərir, əlaqəli şəkildə vəhdət yaradırlarla, makrokosm (səma cismələri, yer, təbiət) və mikrokosm (insan) da elə o şəkildə bir-birindən qarşılıqlı yararlanmalı, vəhdətdə olmalıdırlar. Yəni, “Zərdüst belə deyirdi” əsəri Avropa estetik-fəlsəfi düşüncəsinin başdan-başa arxaik simvollarla kodlaşdırılmış Yeni İntibah kitabıdır. F.Nitsşenin bu ilk əsərində nəinki insanlıqdan yüksəkdə dayanan fəvqələşər problemləri ona çəkilir, nəsizmin iddia etdiyi kimi “təmiz ali irq” in yetişdirilməsindən səhbat gedir, əksinə bütün insanların bərabərliyinin, Zərdüst kimi kamıl “Tanrı elçiləri”nın bu yüksək bərabərliyin xadimi olaraq fəaliyyət göstərməsinin vacib olduğu talqın edilir. Hələ özüntün sağlığında müxtəlif və məqsədli yozumlarını müşahidə edərkən F.Nitsşə, “Zərdüst belə deyirdi”nın müasir zamanda düzgün dərk olunmadığını, onun həqiqi mənasında qavranılmışın yüz il sonra mümkün olacağını söylemişdi və çox güman ki, fikrində haqlı idi.

F.Nitsşə kimi G.Hauptmann da böyük zənginliklərin, istedadlarının, bacarıqların, xeyir əməllərin, biliklərin insanlarla bəltişilməsinin, əsəriyyətin irəliləyişinə sərf olunmasının tərafdarıdır. O, bədii sonat nümunəsi vəsaitə qədim Şərq fəlsəfi düşüncəsinin, varlıqda dual münasibət prinsipini Avropa etik-psixoloji dtinyagörüşləri məcmusuna tətbiq etməklə insan və real alimin vəhdətinin mahiyyətini aydınlaşdırmağa çalışıdı. İdeyanın mifo-poetik simvolika ilə ifadə tərzi F.Nitsşenin incəsənətə götirdiyi çox maraqlı və parlaq sənətkarlıq nümunəsi idi ki, dövrün ədəbiyyatına

öz müsbət təsirini göstərmiş, Frans Kafka, Yozef Konrad, Tomas Mann, Hermann Hesse, Andre Malro, Nikos Kazantzakis, Andre Gide, Knut Hamsun, Avgust Strindberg, Ceyms Coys, Devid Herbert Laurens, Vladimir Bartold kimi yazıçıların dünayagörüşlərinin, yaradıcılıq əslublarının formallaşmasında böyük rol oynamışdır. Sonrakı tarixi siyasi hadisələrin doğru olmayan istiqamətinə “münasib zəmin” təqsirkarı kimi bəzi nəzəri fikirləri ilə, o cümlədən fərqli macəra yönləndirilmiş fəvqələşər ideyası ilə razılılaşmasa da, G.Hauptmannın F.Nitsşenin fikrin rəmzlərlə ifadə əsulundan bəhərləndiyi aydın şəkildə özünü göstərir və “Toxicular”dan başlayaraq bir çox dramalarının, o cümlədən simvolizm cərəyanına aid edilən “Və Pippa rəqs edir...”, “Qızıl olmuş çan” naqıl-dramalarının yazı manerası simvolik ifadə tərzinin mükəmməl nümunələri kimi böyük əhəmiyyət kəsb edir. Yəni yazıçı, tərənnüm etdiyi ideyəni bədiiləşdirməyin məmən uyğun ifadə vasitələrinin estetikasını dərinən duymağ, məharətli işlətməyi bacaran sanətkardır. Ədibin dramaturgiyasının tədqiqatçı A.P.Sklizkova onun ısrını bu baxımdan dəqiq xarakterizə edir: “G.Hauptmann bir cığır yazıçıdı deyildi, o, intuitiv seçdiyi həyat mövqeyinə uyğun olaraq yazab-yaradın yazıçılar pleyadasına mənsub sənətkarlardandır” (4, s.121)

#### Ədəbiyyat siyahısı

- 1.Hauptmann G. Gesammelte Werke . Köln, Anakonda Verlag GmbH, 2017, 766 s.
- 2.Nitsch F. Zərdüst belə deyirdi. Bakı: Qanun, 2013.416 s.
- 3.Köpke X. Słownictwo symboli. M., Ciegtroligraf, 2010. 504 s.
- 4.Sklizkova A.P. Filosofiya mira i cheloveka v rannich dramaturgiyakh G. Gauptrmana. Vladimir, 2015, 140 c.
- 5.Simbol i znaki or A do J. M., ACT, 2018, 703 c.

Açar sözlər: dramaturgiya, yabancı, fəvqələşər, pyes, Zərdüst.

**Ключевые слова:** драматургия, чужой, сверхчеловек, пьеса, Заратустра  
Key words: dramaturgy, odd, superhuman, play, Zarathustra

#### Xülasə

#### G.Hauptmannın dramaturgiyasında yabançı obrazı

Məqələdə görkəmli alman dramaturqu Gerhart Hauptmannın dramaturgiyasında qəhrəman probleminin səciyyəvi cəhətləri haqqında məlumat verilir. Eyni zamanda, xüsusiş də mihrəbənin cəmiyyətə yadlaşdırıldı dramatik obrazların xarakterik cəhətləri araşdırılır. Göstərilir ki, G.Hauptmann XX əsrin əvvəllərində dramaturgiyaya “yabançı insan” obrazını götərən ilk yazıçıdır. Bu obrazın dramaturju inkişafında F.Nitsşenin “fəvqələşər” ideyasının, o cümlədən “Zərdüst belə deyirdi: Hamı və heç kim üçün kitab” əsərinin təsiri olduğu qeyd olunur.

#### Резюме

#### Образ чужова в драматургии Г. Гауптмана

В статье представлена информация об особенностях проблемы героя в драматургии известного немецкого драматурга Герхарта Гауптмана. При этом исследуются особенности отчужденныхвойной от общества драматических образов. Отмечается, что Г. Гауптман был первым писателем, который в начале XX века привнес в драму образ «странный человек». Отмечается, что на драматическое развитие этого образа повлияли идеи Ф. Ницше о «сверхчеловечности», в том числе «Так говорил Заратустра. Книга для всех и ни для кого».

#### Summary

#### The character of odd in the drama of G. Hauptmann

The article provides information on the peculiarities of the problem of the hero in the drama of the famous German playwright Gerhart Hauptmann. At the same time, the author examines the features of dramatic images alienated from society by the war. It is noted that G. Hauptmann was the first writer who, at the beginning of the twentieth century, introduced the image of a “foreign human” into the drama. It is noted that the dramatic development of this image was influenced by F. Nietzsche's ideas about “superhuman”, including “Thus spoke Zarathustra. A Book for All and None”.

Rəyçi:

f.e.d., prof. Sevinc Tofiq qızı Rzayeva